

«RƏVAN SİĞORTA» ASC-nin
31 Dekabr 2015-cü il tarixinə olan
Uçot siyasəti və izahlı qeydləri

“Rəvan Sığorta” ASC-nin maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğunlaşdırılmış Milli Mühəsibat Uçotu Standartlarına uyğun tərtib edilmişdir. Gəlirlər və xərclər hesablama metodu ilə göstərilmişdir.

1. Uzunmüddətli aktivlər

Torpaq, tikili və avadanlıqlar

31.12.2015-ci il tarixinə cəmiyyətin torpaq, tikili və avadanlıqlar kateqoriyasından olan vəsaitlərinin balans dəyəri 244651.27 manat, köhnəlməsi 232923.99 manat və qalıq dəyəri 11727.28 manat olmuşdur. Bu vəsaitlərin tərkibinə avadanlıq, nəqliyyat vasitəsi və digər əsas vəsaitlər daxildir. Köhnəlmə norması qanunvericiliyə əsasən kateqoriyalar və normalar üzrə tətbiq edilmiş, maşın-avadanlıq və nəqliyyat vasitələri üçün 25%-ə qədər, digər əsas vəsaitlər üçün isə 20%-ə qədər hesablanmışdır.

2015-ci il tarixinə tikili, avadanlıq və nəqliyyat vasitəsinin ilkin dəyəri və yığılmış amortizasiyanın hərəkəti aşağıdakı cədvəldə göstərilir.

	Kompüter avadanlıqlar	Mebel və avadanlıqlar	Nəqliyyat vasitəsi
01.01.2015-ci il tarixə olan ilkin dəyər	37913.23	46710.71	157633.33
01.01.2015-ci il tarixə yığılmış amortizasiya	19673.00	29674.98	138309.19
01.01.2015-ci il tarixə mövcud olan dəyər	8805.90	17035.73	19324.14
dövr ərzində alışı və ya Ə.V.	794.00	1600.00	0
dəyərinin artması	0	0	0
dövr ərzində satışı	0	0	0
dövr ərzində silinən	0	0	0
dövr ərzində amortizasiya	7180.81	9435.44	19556.24
30.12.2015-ci il tarixə yığılmış amortizasiya	36288.14	39110.42	157525.43
30.12.2015-ci il tarixə mövcud olan dəyər	2419.09	9200.29	107.90

Qeyri-maddi aktivlər

31.12.2015-ci il tarixinə cəmiyyətə məxsus qeyri-maddi aktivlərin balans dəyəri 52300 manat, köhnəlməsi 14327.30 manat, qalıq dəyəri isə 37972.70 manat təşkil etmişdir.

2. Qısamüddətli maliyyə aktivləri

Dövlət qiymətli kağızları.

30.12.2015-cü il tarixinə dövlət qiymətli kağızlarının qalığı 0 manat təşkil etmişdir.

3. Debitor borclar

Cəmiyyətə birbaşa sığorta üzrə olan borclar 455263.51 manat, təkrarsığorta əməliyyatları üzrə borc 93763.71 manat olmuşdur. Bütçə üzrə 127691.05 manat debitor borc yaranmışdır. İlin sonuna cəmi 838324.89 manat debitor borcu qalmışdır.

4. Pul vəsaitləri

Kassa əməliyyatları

31.12.2015-cü il tarixinə kassa qalığı 22484.88 manat təşkil etmişdir. İl ərzində 3341722.51 manat kassaya mədaxil, 3953022.22 manat kassadan məxaric olmuşdur.

Hesablaşma hesabı və valyuta hesabının açıqlanması

Hesablaşma hesabı üzrə qalıq 01.01.2015-ci il tarixinə 10438669.28 manat, 30.12.2015-cü il tarixinə isə 10720330.46 manat olmuşdur.

O cümlədən,
Banklar üzrə

<i>Bankın adı</i>	<i>01/01/2015</i>	<i>30/12/2015</i>
“NBCBank” ASC	10271963.41	10643175.44
“NBCBank” Gənclik filiali	47271.96	2693.13
“United Credit Bank” ASC	2.86	14701.32
“Bank of Azerbaijan” ASC	37526.33	7914.33
“AzərTurk Bank” ASC	81000	49886.52
“Turan Bank” ASC	904.72	1959.72
Cəmi:	10438669.28	10720330.46

Valyuta hesabları üzrə qalıq 01.01.2015-ci il tarixinə 10153.73 manat ekvivalentində ABŞ, 471.70 manat ekvivalentində RUB, 30.12.2015-ci il tarixinə isə 118.72 manat ekvivalentində ABŞ dolları və 0 manat dəyərində RUB olmuşdur.

Banklar üzrə

<i>Bankın adı</i>	<i>01.01.2015</i>	<i>30.12.2015</i>
“NBCBank” ASC (USD)	10153.73	118.72
“NBCBank” ASC (RUB)	471.7	0
Cəmi:	10625.43	118.72

Banklarda olan depozit hesablar üzrə qalıq 01.01.2015-ci il tarixinə 4773000 və 31.12.2015-ci il tarixinə 4811000 manat olmuşdur.

Banklar üzrə

<i>Bankın adı</i>	<i>01.01.2015</i>	<i>31.12.2015</i>
Bank of Azerbaijan	773 000	811 000
United Credit Bank	1 400 000	1 400 000
AzerTurk Bank	1 400 000	1 400 000
Turanbank ASC	1 200 000	1 200 000
Cəmi:	4773000	4811000

5. Uzunmüddətli maliyyə aktivləri

6. 30 dekabr 2015-ci il tarixinə uzunmüddətli maliyyə aktivlərinin dəyəri 1074726.98 AZN olmuşdur.

Onlar:

- Sabah "İstehsalat Kommersiya Firması" səhmlərinin 45%-i - 675027 AZN
- Gəncə Şəhərində torpaq alınması 350000 AZN
- Qeyri maddi aktivlər 37972.70 AZN
- Torpaq tikili və avadanlıqlar 11727.28 AZN

7. Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı

30.12.2015-ci il tarixinə sığorta ehtiyatlarında təkrarsığortaçıların payı **198337.92** manat olmuşdur.

8. Kapital

30 dekabr 2015-cü il tarixinə Cəmiyyətin elan edilmiş və tam ödənilmiş nizamnamə kapitalı hər birinin nominal dəyəri 40.80 AZN olan 218139 ədəd səhmdən ibarət olmuşdur. Nizamnamə kapitalına qoyuluşlar Azərbaycan Manatı ilə həyata keçirilmişdir. 2013-cü il tarixində tamamlanan il ərzində buraxılmış səhmlərinin sayında dəyişiklik olmuşdur. Səhmlərin nominal dəyərinin 40.80 AZN olmaqla əlavə olaraq 120099 ədəd səhm buraxılmışdır. Cəmiyyətin 30.12.2015-ci il tarixinə olan nizamnamə kapitalını 8900071.20 manat təşkil edir.

30 dekabr 2015-ci il tarixinə Cəmiyyətin səhmdarı və iştirak payı aşağıdakı kimi olmuşdur.

Səhmdarın adı	Səhmlərin sayı	İştirak payı(%)	Məbləğ AZN-lə
1."NBC Bank" ASC	18628	8.54%	760 022.40
2."Nurgün Grup" MMM	107109	49.10%	4 370 047.20
3."Nurgün Motors" MMC	92402	42.36%	3 770 001.60
Cəmi:	218139	100%	8 900 071.20

2015 –ci ildə kapitalda hec bir dəyişiklik olmamışdır.

9. Kapital ehtiyatları

Yenidən qiymətləndirilmə üzrə ehtiyat

2015-ci ildə əmlakın yenidən qiymətləndirilməsi olmamışdır.

10. Sığorta ehtiyatları

Sığorta ehtiyatlarının tərkibi

Qazanılmamış sığorta haqları ehtiyatının hərəkəti aşağıdakı kimi olmuşdur.

	<i>Ümumi məbləğ</i>	<i>Təkrarsığortaçıların payı</i>	<i>Xalis</i>
01 yanvar 2015-ci il tarixə qazanılmış sığorta haqları ehtiyatı	5065716.01	410541.83	4655174.18
01 yanvar 2015-ci il tarixə qeyri-həyat sığortası üzrə sığorta ehtiyatları	5634555.13	478059.07	5156496.06
31 dekabr 2015-ci il tarixə qazanılmış sığorta haqları ehtiyatı	3638670.68	161593.25	3477077.43
Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı	123970.67	9113.36	114857.31
Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı	357457.21	27631.31	329825.90
Əlavə ehtiyatlar	0.00	0.00	0.00
Sabitləşdirici ehtiyat	263169.00	0.00	263169.00
31 dekabr 2015-ci il tarixə qeyri-həyat sığortası üzrə sığorta ehtiyatları	4383267.56	198337.92	4184929.64

Sığorta ehtiyatları ümumilikdə könüllü sığorta sinifləri üzrədir.

11. Kreditor borcları (Öhdəliklər)

31.12.2015-ci il tarixinə cəmiyyətin 111805.65 manat kreditor borcu olmuşdur. Onlar aşağıdakılardır:

- Bütçə üzrə	109166.57 manat
- Sosial sığorta və təminat üzrə	4707.11 manat
- Təkrarsığorta üzrə	7513.54 manat
- Digər qısamüddətli öhdəliklər	25867.24 manat

Gəlirlər

Əsas əməliyyat gəlirləri

2015-cü il ərzində cəmiyyətin birbaşa sığorta üzrə sığorta mükafatlarının (haqqlarının) cəmi məbləği **2141656.71** manat, təkrarsığortaya verilmiş risklər üzrə komisyon muzzdların həcmi **0** manat, sığorta ödənişlərində təkrarsığortaçıların payı **114254.80** manat, sığorta ödənişlərində xitam müqavilələri üzrə təkrarsığortaçıların payı **8294.40** manat təşkil etmişdir. Əsas əməliyyat gəlirləri **2255911.51** manat olmuşdur.

Investisiya gəlirləri

Cəmiyyətin 2015-ci il ərzində investisiya gəliri **497852.15** manat olmuşdur.

Xalis sığorta ehtiyatlarının dəyişməsi

Cəmiyyətin hesabat ili ərzində sığorta ehtiyatlarının artması nəticəsində xalis sığorta ehtiyatlarının dəyişməsi (mənfi) **971566.42** manat təşkil etmişdir.

Subroqasiya gəlirləri

Cəmiyyətin hesabat ili ərzində subroqasiya gəlirləri **213566.73** manat olmuşdur.

Sair gəlirlər

Cəmiyyətin hesabat ili ərzində sair gəlirlər **3678.50** manat olmuşdur.

Cəmiyyətin 2015-cü ilin yekunlarına görə ümumi gəliri **3972331.38** manat olmuşdur.

12. Xərclər və ödənişlər

Birbaşa sığorta üzrə sığorta ödənişləri

Hesabat dövründə cəmiyyət tərəfindən **1243080.38** manat baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi edilmiş, **383022.77** manatı isə vaxtından əvvəl xitam verilmiş müqavilələr üzrə sığorta haqqları qaytarılmışdır.

İşlərin aparılması xərcləri

Cəmiyyətin 2015-ci il ərzində işlərin aparılması xərci cəmi **1653319.19** manat təşkil etmişdir

Təkrarsığortaya verilmiş risklər üzrə

2015-ci il ərzində cəmiyyətin təkrarsığortaya verilmiş risklər üzrə hesablanmış sığorta haqqları **17318.26** manat olmuşdur. Sığorta fəaliyyəti üzrə sair xərclər **1944.18** manat olmuşdur. Tənzimləmə xərcləri **152720.00** manat təşkil etmişdir.

Cəmiyyətin il ərzində xərclərin cəmi **3451404.78** manat təşkil etmişdir.

Maliyyə mənfəəti və xalis mənfəət

2015-ci il ərzində cəmiyyətin mənfəəti **520926.60** manat, xalis mənfəət isə (mənfəət vergi bəyannaməsi üzrə mənfəət vergisi **104185.32** manat) **416741.28** manat olmuşdur.

İdarə Heyətinin Sədri

F.F.Aslanov

Baş mühasib

F.F.Əliyev